



«15-ci «Toyota Xəyallarındaki Avtomobil» Rəsm Müsabiqəsinə Giriş Formu

Bütün məlumatlar doldurulmadığı yaxud doğru olmadığı təqdirdə girişiniz mümkün olmaya bilər.

Rəsm əsəri

1. Yaş kateqoriyası:

- 7 və ya aşağı yaş 8 – 11 yaş 12-15 yaş

2. Rəsm əsərinin başlığı:

3. Zəhmət olmazsa aşağıda xəyallarınızdakı avtomobili təsvir edin (Fikrinizi 3 sətirdə ifadə edin).

(Maşın haqqında hansı arzularınızın reallaşmasını görmək istərdiniz?)

Namizəd

4. Namizədin adı:

İngilis əlifbası ilə

Ad																			
Ata adı																			
Soyadı																			

5. Namizədin cinsi:

- Kişi Qadın

6. Namizədin yaşı:

Yaş: _____

7. Doğum tarixi:

il					Ay		Gün		
----	--	--	--	--	----	--	-----	--	--

8. Məktəb:

- İbtidai sinif Orta siniflər Yuxarı siniflər

Məktəbin adı:

9. «Toyota Xəyallarındaki Avtomobil» Rəsm Müsabiqəsi haqqında məlumatı hardan əldə etmişiniz? Cavablardan birini seçin.

- Sayt Sosial şəbəkələr (Instagram,Facebook) YouTube Plakatlar
- Qəzet və ya Jurnallar Diller tərəfindən Məktəb Başqa

Valideyn/ Himayədar

10. Valideynlərin adı:

İngilis əlifbası ilə

Ad																			
Ata adı																			
Soyadı																			

11. Poçt ünvanı:

Poçt kodu																			
Ölkə																			
Ünvan																			

12. Telefon və faks (əgər varsa) nömrəsi

Ölkənin kodu: Nömrə:

Tel:																			
Fax:																			

13. E-mail ünvanı:

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

Razılışma

Mən, namizəd və mən (biz), valideyn(lər) yaxud namizədin qanuni himayədarı 15-ci «Toyota Xəyallarındaki Avtomobil» Rəsm Müsabiqəsinin Giriş Qaydaları və Şərtlərini oxuduğumuzu və başa düşdüyümüzü təsdiq edirik. Mən(biz) Müsabiqəyə təqdim etdiyimiz rəsm əsərinin Giriş qaydaları və Şərtlərinin bütün bəndlərini ödədiyinə təminat veririk.

İl Ay Gün
Tarix:

Namizədin imzası

Mükafat sahibi ilə əlaqə:

Valideyn(lər)in yaxud qanuni himayədarların imzası

* Qeyd:

- Əgər valideyn(lər) imzalaya bilsə, zəhmət olmazsa, imzalarını təmin edin.
- Həmçinin, əgər hər iki valideyn valideyn hüquqlarının icrası haqlarına sahibdirsə, zəhmət olmazsa, hər ikilə valideyn imzalasın.
- Yox əgər, yalnız bir valideyn hüquqa malikdirsə, bu halda səlahiyyətli valideynin imzası kifayət edir.
- Yuxarıdakı hallar mümkün olmadığı halda, zəhmət olmazsa, qanuni himayədar imzalasın.

■ **Entry period: 15.11 – 31.01.2022**

Submit your entry with your artwork and an entry form together.

■ **In case an applicant submits multiple entry, each entry must be submitted with an entry form together.**

■ **Entries:**

■ **Enquiries:**

Phone number:

E-mail address:

Administration Office of Toyota Dream Car Art Contest

Administration number (filled by distributor)

Age category

(1) (2) (3)

Accepted number (by each category)

Date accepted

Year: _____ Month: _____ Day: _____

Dealer/School name